

# *Hava kimi, su kimi...*

Uşaqlığı qoşa minarəli Ağdam məscidinin əlyetərində keçmişdi unudulmaz Ramiz Məmmədzadənin. Hər gün bu məscidin yanından keçib getmişdi Ağdamın 1 sayılı orta məktəbinə. Deyirdi, o qoşa minarəli Ağdam məscidini hər görünçə özümüzü yığışdırırdıq. "Öyrəşmişdik azançı Mustafa kişinin zil səsinə, qarabağlı ləhcəsinə. O məscidin Məhəmməd Ağa dünyası, Mirmehdi Ağa dünyası vardı...".

Ömrü boyu o qutsal dünyaya vəfalı oldu Ramiz müəllim. Ağdamsız keçən 30 ilimizi Ağdamlı xatirələrlə baş-başa yaşadı. Faytonçu Çerkəz kişinin atlarının Ağdam cıvarları boyunca əks-səda verən kişnərtisini dinşədi. İnandı ki, tezliklə Ağdamın qoşa minarəli məscidindən səpiləcək bəxtimizin duaları. Cənnət Turşu yaylağında qonşuları olmuş qəssab Məşədi Nərimanı unutduğu heç olmadı. Özünəməxsus təbəssümü, gülüşüylə baş-başa xatırlayırdı ki, Şuşada Mehmanxana müdürü Zabuta xala ağdamlı uşaqlara yer verməzdi ki, onlar "xatakdiralar". Xəyallarında səsini eşidərdi Turşsuda yaylaq qonşuları olmuş Kərrar müəllimin:

"Ay uşaqlar, hardan belə, hara belə? Gəlin qonağım olun...".

Bəlkə də o səsin, o çağırışın arxasında getdi Ramiz müəllim; sevinə-sevinə, uçuna-uçuna...

Ən mübhəm, gizli xatirələrini mənə danışmışdı Ramiz müəllim! İlk sevgi həyəcanlarını, tələbəlik illərinin unudulmaz anlarını, əmək fəaliyyətinin gəlismələrini, gördüyü yaxşılıqları... Bütün keçmişinə bağlı, o keçmişdə yaşayan adam idi. Xalq şairi Nəriman Həsənzadənin xeyirxahlığını heç unutmurdu: "Məsul vəzifədə işlədiyim üçün şeirlərimin çap edilməsinə mane olanlar vardi. Nəriman müəllim kişi-kışiyənə dirəniş göstərdi, döşünü irəli verdi, çap etdi şeirlərimi...".

Yazıçılar Birliyinə, Xalq yazıçıları Anara, Elçinə, professor Qəzənfər Paşayevə, Nizaməddin Şəmsizadəyə tabu kimi baxırdı; körpə uşaq səmimiyyəti, inamıyla...

Nizaməddin Şəmsizadəli, Oqtay Rzalı, Ənvər Əhmədli, Şəmsili günlərimiz vardi. Ona verdiyimiz ayamadan heç inciməzdi. Əslində bu ayama aramızdakı yaş fərqini götürürdü.

"Ədəbiyyat qəzeti"ndə gedən yazıları senzor dəqiqliyi ilə oxuyurdu. Münasibətini bildirirdi. Zəng edirdi ki, Azər Turanın vaxtını almaq istəmirəm, deyərsən Ramiz müəllim salam göndərdi... Sonra da təqdirlərini, iradlarını, məsləhətlərini uzun-uzun danışardı mənə.

Xeyirxah və mərd idi. Göy üzü kimi təmiz idi... Sədəqətliydi. Diqqətliydi. O körpə, uşaq səmimiyyəti ki, Ramiz müəllimdə vardi, düzü, heç onun şümal qədd-qamətinə, azman yaşına uyuşmurdu. Elə uşaq təbəssümüylə də tez-tez 94 yaşlı atamı soruşurdu, "gözünüz üstə olsun" - deyirdi. "Hava kimi, su kimi bizi gözləyir torpağın əlləri-ətəkləri" - deyirdi.

Hava kimi, su kimi getdi yolunu gözləyəninin yanına... Allah rəhmət eləsin.

**Sərvəz HÜSEYNOĞLU**